

Nazəndə HACIYEVA
Ganca Dövlət Universiteti, dosent əvəzi

H.CAVİDİN “ANA” VƏ “MARAL” DRAMLARINDA AZƏRBAYCAN QADINI

Azərbaycanda başqa xalqlara nisbətdə qadın azadlığı uzun müddət ləngimişdi. Bu məsələlər yalnız Azərbaycan-Rusıyanın tərkibinə daxil olandan sonra yada düşməndü. Qadının səviyyəsi, maariflənməsi hər şeydən əvvəl xalqın tərəqqisidir. Bu nöqtəyi-nəzərdən cəmiyyətin intellektual cəhətdən yüksəlisiində qadının mütləq rolü danılmazdır. Nənələrimiz, Azərbaycan tarixinə Tomris, Nüşabə, Mehrican xanım, Tuti Bikə kimi dövlət başçıları, Sara Xatun kimi diplomatlar, Məleykə Könüldəş kimi şairələr bəxş etmişlər. Xalqımızın ruhunu, dilini, adət-ənənəsini qoruyub inkişaf etdirən də məhz qadınlarımızdır.

XIX əsrə ziyalılarımız ədəbiyyatda qadınlarımız ağılli, fərəsətli, namuslu, ailəsinin, təsərrüfatını idarə edən, nəcəbətini qoruyan xanımlar kimi təsvir etmişlər. XX əsrin əvvəllerində, maarifpərvər şair və pedaqoqlarımız; S.Ə.Şirvani, H.B.Zərdabi, M.F.Axundov, N.B.Vəzirov, M.M.Nəvvab, M.T.Sidqi, N.Nərimanov, H.Cavid qadınlarımızdakı qüsurları onların savadsızlığında axtarırdılar. Azərbaycan ziyalıları “Şərqi Rus”, “Həyat”, “Irşad”, “Təkamül”, “Təzə həyat”, “Tərəqqi”, “Səda”, “Sədai-haqq”, “Sədai-vətən”, “İqbal”, “Açıq söz” həm Azərbaycan, həm də rus dilində nəşr edilən “Kaspi”, “Baku”, “Proqress”, “Yeni Füyuzat”, “Molla Nəsrəddin”, “Şəlalə”, “İşq”, “Dirilik” və s. jurnallar öz səhifələrində qadın azadlığı, qadının maariflənməsi, milli mədəniyyətin inkişafı və s. məsələləri mərkəzə çəkib təhlil edirdilər. Bu dövrə artıq kişilərlə birlikdə qadınlar da /Şəfiqə xanım Əsfandizadə/ qadınları maarifə, mədəniyyətə çağırırdılar. 1917-1920-ci illərdə ictimai-siyasi durum qadın təhsili və azadlığı uğrunda mübarizənin yeni mərhələsini açdı. Oxumuş qadınlarımız milli mədəniyyətlərin tərəqqisində mühüm rol oynamaya başladılar. Həmin illərdə “Doğma xalqının tərəqqisinə çalışan, gələcək nəslə ana dilində təlim-tərbiyə vermək arzusu ilə yaşayan ziyalılar yeni tüsulla məktəblər açmağa çalışırdılar” (6.s.19). H.Cavidin ədəbiyyatımıza gəldiyi illər burjua-feodal zülmünün aradan qaldırılması, kapitalizmin imperializm mərhələsinə keçid mərhəlesi, iqtisadi mədəni inkişafə, əxlaqa, mənəviyyata meyllik dövrü idi. Bu dövrda millətçilik, şovinizm, mövhumatçılıq, cəhalət, ətalət pislənilirdi. Millətləri ittifaq-a-dostluğa, qardaşlığa, sülhə-beynəlmiləl ideyalara səsləvirdilər.

Bir pərdəli "Ana" dramindəki hadisələr Dağıstan ərazisində otlu, ağaçlı kiçicik bir bağçada, kasib bir daxmada baş vermişdir. Əsərin qəhrəmanı Səlma ana üç ay nigarənciliq keçirdikdən sonra oğlu Qanpoladdan məktub almışdır. O, məktubu oxutdurmaq üçün qonşuya gedir. İsmət evdə öz-özünüə çəkdiyi hicran əzablarından danışır. Bu vaxt guya İsmətə vurulmuş dəliqanlı Orxan dostu İzzətla peyda olub, özünün İsmətə olan sevgisindən söhbat açmaq istəyir. Evdə qarmon çalan İsmətin Orxandan xəbəri yoxdur. Orxan İsmətin məhbəbətini qazanıb, onu nişanlısı Qanpoladdan ayırmak üçün yollar arayır. Beləliklə Orxan daxmaya kecib, öz esqini İsmətə anladır.

Orxan

Bütün qızlar əsir iken esqime

Mən sənin esqindən batmışam qəmə (4.s.224)

Məhbəbətin gənclik mərhələsində olan İsmat barmağında nişan üzüyünü göstərib, ölüncə Qanpolada sadiq qalacağını bildirir. Orxan özünü öldürməkla hədəlayəndə İsmat fərqiñə varmadan ona xəncər verir. Səlima ananın məktubu oxudub qayıtması İzzətələ Orxanda çəşinqılı yaradır. Onlar tələsdikləri üçün xəncəri atıb, həyətdə gizlənlərlər. Bu vaxt İsmətin qardaşı Səlim gəlib xəncəri görür və onun nə üçün yerde olduğunu bacısından soruşur. İsmət müxtəlif hərakətlərlə xəncərdən xəbərsiz olduğunu söyləyir. Səlim xəncərin hansısa bir cinayətlə bağlı olduğunu bildirir, eyni zamanda Qanpoladın hicraniyla bağlı İsmətin özünü öldürmək istədiyindən şübhələnib qorxur və xəncərin haradan bura düşməsini aydınlaşdırmaq istəyir. İsmət qardaşının el çəkməyəcəyini götürüb, anladır ki, xəncər Orxanındır. İsmətdən rədd cavabı aldığı üçün xəncəri verib, onu öz əlləriyle

oldurməsini dilmişdir. Səlim bacısından bu acı xəbərləri eşidən kimi bacısına tapşırır ki, hadisədən Səlma ananı xəbərdar etsin. Məktubu oxudub qayidian Səlma ana oğlu Qanpoladın gəlməsini biliib, çox sevinir və İsməti müştuluqlayır. İsmət də öz növbəsində bu xəbəri ata-anasına çatdırmaq üçün öz evlərinə tələsir. Qanpoladın gəlişiylə bağlı xəbəri gizləndiyi yerdən eşidib bilən Orxanı qısqəncəliq hissələri bürüyür. Dostu İzzət Orxanı başa salır ki, hələ nə isə əldə etmək üçün vaxt var. Xəyanat noticəsində türməyə düşən və indi azadlıq buraxılan Qanpoladın galib çıxmə xəbərini Səlim Səlma anaya çatdıranda Səlma ana sevincək Səlimin müştuluğuna bir gümüş kəmər bağışlayır. Bu vaxt lap yaxılıqda tapança səsi eşidilir. Orxan öz dostları İzzət və Muradla birlikdə Qanpolada atəş açırlar. Murad qaçıb, Səlma ananın evindən ondan sığınacaq istəyir. Bu vaxt Səlim içəri girib ondan qaçan çərkəz Muradin Qanpoladın qatili olduğunu Səlma anaya söyləyir. Səlma ana acı xəbərdən sıddətlə ağlayıb Allaha üz tutur. Yaralanmış Qanpoladı gətirirlər. Öz qatillərindən intiqam alan Qanpolad anası Selmanın, sevgilisi İsmətin qarşısında mərdi-mərdənən ölü və ölkənən qatılı bağışlamağı anasına vəsiyyət edir. Yeganə oğlunu itirən Səlma ana oğlu Qanpolad kimi mərddir. Onun mərdliyini düşməni Murad da etiraf edir, mənən ananın qarşısında cılızlaşır, özüne ölüm diləyir. Qanpolad öz əvəzinə iki nəfəri öldürüb, öz qisasını allığına görə həm ananın qarşısında, həm də sevgilisi İsmətin qarşısında ərliyini təsdiq edir. İsmət qan tökülməsin deyə həqiqəti qardaşından gizlətmək istəsə də sonda deməyə məcbur olur. İsmət gəncdir, gözəldir, şuxdur. O, əhdinə, vəfasına sədəqətlidir. Məhəbbət qəlbin zərifliyindən, mənəviyyatın zənginliyindən yaranır. İsmətin Qanpolada məhəbbətində saflıq, tamənnasızlıq vardır. Qanpoladın dostları Orxan onun dostları İzzətlə Murad düşməncilikdən əlavə həm də sadəcə qudurğandırlar. Onlar cəmiyyətin yüz illərlə qoruduğu adət-ənənəyə biganədlər. "Ana" dramında H.Cavidin öz qəhrəmanlarına, eyni zamanda qadın qəhrəmanlarına münasibəti neytralıdır. O, hadisələri olduğu kimi eks etdirmişdir.

H.Cavidin "Ana" dramındaki Səlma ana M.Qorkinin "Ana" romanındaki inqilabçı Pelageya Nilovna kimi mübariz deyil. Pelageya Nilovna kütłəni ayağa qaldırmaqla oğlunu arxalı, dayaqlı, əyilməz edir. Səlma ana isə oğlu Qanpoladın sonuncu vəsiyyətinə eməl etməklə onun ruhuna dincilik baxş etmək istəyir. Ömrünün müdrik çağlarını yaşayan Salma ana daxilinə qapılan, haqqı, ədalətə inanan, barışdırıan müdrik ana obrazıdır. Ana qatıl çərkəs Muradi ona görə daha güclüyə (Allaha) göstərərək azadlığa buraxır ki, son nəfəsində oğlu bunu ondan diləmişdir. Ana intiqamının yolunu oğul məhəbbəti çəpərləmişdir. "Murad özünü dərk edib, pəşmançılıq içərisində boğulsada, ən tragik şəxsiyyət anadır. Səlmanın qəlbində ana məhəbbətindən doğan intiqam hissi ilə verdiyi sözü yerinə yetirmək borcu arasında gedən toqquşma onun tragizminin əsasında dayanır" (7.s.114).

Qanpolad “İsmət” deyə-deyə dünyasını dəyişir. İsmət Qanpoladın ölüm ayağındakı mərdliyini son dəqiqəsində da “İsmət” deyib qıyya çəkdiyini tezliklə unuda bilməyəcəkdi. Beləliklə, İsmətin bundan sonraki təmənnasız saf məhəbbəti mistik məhəbbətə çevrilmişdir. Ölülərin rəqsı, qara geyimli mələk göyün dərinliyindəki qaranlıqlar və s. mistik anlamlar H.Cavidin demək olar ki, bütün dramlarında mütləq xətlərdən biri kimi hərəkətdə verilir, hadisələrin açılmasında xüsusi əhəmiyyət kəsb edir. Ölüm mələkləri sevgililər üçün əbədi səadət gatirməyə gəlir. Bir qayda olaraq onlar sonda yüksəkliklərə doğru qosırlar. Bu əsərdəki hər iki qadının Səlma ananın və İsmətin məhəbbəti Qanpoladın ruhuna olan məhəbbətla-mistik məhəbbətə tamamlanmışdır.

Ölbüttə, bu, o zaman Cavid yaradıcılığında baş verən sevindirici bir hal idi. "Ana" pyesindən sonra H.Cavid "Maral" faciəsini qələmə aldı. O vaxtadək Cavid yaradıcılığında rüşeym halında özünü bürüza verən demokratizm "Maral" əsərində artıq təkmilləşməyə, özünü daha aydın, daha real şəkildə göstərməyə başlayır. Bu fikir faciənin həm mövzusuna, həm də ideya istiqamətinə aiddir. "Maral" pyesində Hüseyin Cavid ailə-məişət münasibətlərində dərin kök salmış köhnə adətlərin törətdiyi faciələri, vəhşilikləri bütün mənfilikləri ilə açıb göstərmiş, köhnə cəmiyyətdə yaranmaqdə olan işqli cəhatləri – qarşılıqlı sevgi, qadın azadlığı, mədəni ailə uğrunda mübarizə meyllərini özünəməxsus cizgilərlə, romantik boyalarla qələmə almış, mənalı bir sənət əsəri yaratmışdır.

"Maral" faciəsinin məfkura əsaslarını klassik dramaturgiyamızda Cavidədək işlənmiş və o zaman artıq ənənə halını almış "atalar və oğullar" problemi təşkil edir. Sarsılmaqda olan köhnə cəmiyyətdən dişləri və durnaqları ilə bərk tutan "ataları" – Turxan bəy, Qazi; qaranolıq mühitdən işli aləmə, mədəni həyata doğru qoşan "oğulları" – Cəmil bəy, Maral, Humay, Nadir bəy və başqaları təmsil edirlər. İstismar, ictimai bərabərsizlik və cəhalət üzərində qurulmuş dünyadan mənfur mücəssəməsi olan Turxan bəyin belə bir fəlsəfəsi vardır: "Heç bir hiss, heç bir qüvvət, heç bir yer yox ki, orada altun, gümüş rol oynaması... Dünyanın bütün ləzzəti, bütün səadəti ancaq para ilə əldə edilə bilər. Fəzilət də paradır, insaniyyət də..." Bu fəlsəfə Turxan bəyin pozulmaz həyat qanunudur. O, hər addimında ancaq bu qanuna əsaslanır, hətta oğlunu evləndirmək istərkən belə, bu amansız qanunun çərçivəsindən kənarə çıxmır. Turxan bəyi oğlunun səadəti, seçdiyi qızı sevib-sevməməsi maraqlandırır. Turxan bəyi varlı bir adamla qohum olmaq, bu qohumluqdan nə isə bir sey qazanmaq istəyir. Turxan bəyin pul və dövlət ehtirası Hacı Səməd ağanı ("Bəxtsiz cavan") xatırlatır mı? Vaxtılı Fərhadı təhsildən saxlayıb sevmədiyi bir qızla zorla evləndirmək istəyən Hacı Səməd ağa da eyni fəlsəfədən çıxış edirdi. Azad ruh, azad düşüncə, azad sevgi üçün "allahın iki ayaqlı bələsi" kəsilən Turxan bəyi cibinin puluna, qolunun zoruna arxalanıb 16 yaşlı Maralı, "maral baxışlı bir mələk" olan füsunkar bir qızı sevgilisindən ayrıb özünə arvad edir. Turxan bəy inanır ki, var-dövlət, bəzəkli saray, güllü-çiçəklı bağ Maralı əyləndirəcək, onu ram edəcəkdir. Lakin belə olmur. Turxan bəyin sarayı Maral üçün zindan kəsilir. Zavallı qız Turxan bəyin "bürlümüş murdar üzünü" görməmek, "könlül bulandırıcı səsini eşitməmək" üçün özünə yer tapmir. "Gözəl bahar hər kəsin könlünü açdığı halda, Maralı kədərləndirir, rəngarəng çiçəklərin latif rayihələri onu boğur, bülbüllərin sevimli nəğmələri sanki ona gülür, sanki onun talesizliyinə ağlayır." Nəhayət, o, cəhənnəm əzabına döza bilməyib "söz verdiyi, könül verdiyi" sevgilisi ilə qoşulub qaçmağa hazırlaşarkən vəhşi Turxan bəyin gülləsinə hədəf olur, həyatla vidalaşır. Pyes Maralın faciəsi ilə başlayıb Maralın faciəsi ilə bitsə də, süjetin mühüm bir hissəsi Cəmil ilə Humayın sevgi macərasına həsr edilmişdir. Cəmil öz təbiəti etibarı ilə Fərhadın (Ə.Haqverdiyevin "Bəxtsiz cavan") və Fəxrəddinin (N.Vəzirovun "Müsibəti-Fəxrəddin") romantik qardaşdır, Humay isə onların xəyalpərvər bacısıdır. Bu gənclərin həyata baxışlarında, rəftarlarında, davranışlarında nə qədər yaxınlıq vardır! Müəllif pyesdə faciə ilə bitən Maral-Aslan xətti ilə yanışı, Cəmil ilə Humayın xoşbəxtliklə nəticələnən sevgi macərasını bütün əsər boyu inkişaf etdirib qabarlıq planda təsvir etmiş və beləliklə, öz mütərəqqi görüşlərini, humanist arzu və istəklərini ifadə etmişdir. "Maral" pyesində Cavid belə bir məntiqi nəticəyə gəlmışdır ki, pul, dövlət, zoraklıq insanı xoşbəxt edə bilməz. Hayatda ideala qovuşmaq, xoşbəxt olmaq üçün insan öz arzu və istəklərində azad olmalıdır. H.Cavid "Maral" faciəsini qələmə alarkən Azərbaycan mətbuatında "Təsəttüri-nisvan"ı ətrafında gedən mübahisə son dərəcə kəskinləşmişdi. Bu zaman qadın azadlığı məsələsində Azərbaycan ziyanları bir-birinə zidd olan iki cəbhəyə - mütərəqqi və mürtəcə cəbhələrə bölündüb mübarizə edirdilər. "Molla Nəsrəddin" jurnalının başçılığı etdiyi mütərəqqi cəbhə qadınların qara çadra altından çıxıb maarif və mədəniyyətə qovuşması, azad sevgi, mədəni ailə uğrunda, qadının şəxsiyyətini alçaldan şəriət ehkamlarına qarşı çıxır, mürtəcə cəbhə isə islamiyyətin köhnəlmış əxələq normalarını inadla müdafiə edirdi. Bu zaman H.Cavidin mullanəsrəddinçilərin mövqeyinə keçməsi, mühüm müasir əhəmiyyəti olan bir məsələdə realist Azərbaycan yazıçılarına yaxınlaşış onurla bir cəbhədə durması, heç şübhəsiz ki, onun yaradıcılığında yeni, mütərəqqi bir addım idi. Hüseyin Cavid yaradıcılığında "Maral" faciəsi bir də ona görə əhəmiyyətli idi ki, bir zaman şair "Pənbə çarşaf" adlı şeirində çadranı gözəllik, ismət rəmzi kimi tərənnüm etmişdi. İndi isə o, bu pyes ilə öz köhnə baxışlarından el çəkirdi ki, bu da Cavid yaradıcılığında məfkurə baxımından irəliyə doğru müsbət bir addım idi.

ƏDƏBİYYAT:

1. Mir Cəlal, Firidun Hüseyinov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1982.
2. Cavid xatırlayarkən. Bakı, 1982.
3. Hüseyin Cavid. Dram əsərləri. Bakı, 1975.
4. Abbas Zamanov. Böyük sənətkar. Bakı, 1976.
5. Hüseyin Cavid. Əsərləri, 5 cilddə. Bakı, 2005.
6. Yusif Aslanov. Hüseyin Cavidin söz dünyası. Bakı, 2007.

SUMMARY

In the years that H.Javid came to our literature, the elimination of bourgeois-feudal tyranny was a phase of capitalism's phase of imperialism, economic cultural development, morality and spirituality. During this period, nationalism, chauvinism, slander, ignorance, and inertia were condemned. Nations called on alliance, friendship, brotherhood and peace.

Hussein Javid, the superiority of his many children, was only cleverness, delicacy, delicacy on the subject. H.Javid, S.Vurghun, C.Jabbarli, S.Hussein, M.Mushfig and other our writers called upon the nation to be strong, to win the struggle for survival, to friendship among nations, to brotherhood. Each of them, especially H.Cavid, was urged to manipulate humanity with the feeling of love, love for humanity, love for women, love for people, education, and culture, and progressive ideas, hatred, and devilishism.